



TANINMIŞ YAZICIININ YARADICILIQ GECESI KEÇIRILDİ

Bakı Şəhər Mədəniyyət Baş İdaresi
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış yaziçi, publisist, «Azerbaijan yazıçı qadınları» İctimai Birliyinin sədri, «Yazıçı qadınları» jurnalının təsisçisi və baş redaktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Nüşabə Məmmədlinin yaradıcılıq gecesi keçirildi.

Tədbiri Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə felsəfə doktoru, AJB-nin üzvü Lətifə Məmmədova açaraq qonaqları salamalıdır. Vətənşenin erazi bütövülükündən həlak olmuş şəhərlərin ezziz xatresi bir dəqiqəlik sükutla yad edildi.

L.Məmmədova yazıçı, publisist Nüşabə Məmmədlinin hayat ve yaradıcılığı haqqında qısa məlumat verdi və onun çoxlu sayıda romanlarının, povestlərinin, hekayelerinin Qarabağ şəhidlərə, qacırılarda və əsir düşmüş qadınlara həsr olduğunu vurğuladı. O qeyd etdi ki, N.Məmmədlinin əsərləri oxucuların böyük marağına səbəb olur, onun kitabları əldən-ele gəzir. Yazıçı baş veren hadisələr dərhal reaksiya verir, əcviyik göstərərək hadisələri bədi dildə təsvir edir və oxucuların ixtiyarına verir. L.Məmmədova Nüşabə Məmmədlinin YUNESKO-nun «İnformasiya hamı üçün» Programının Azərbaycan Komitəsinin Fəxri fərmanı ilə təltif olunduğu haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

Milli Məclisin deputatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu A.Yadın Mirzəzadə qeyd etdi ki, «mən Nüşabə xanımı keşf etdim, onun milli ədəbiyyatımıza verdiyi səməbbələri tövənləri, əsərlərindən götürülmüş dəyerləri fikirlərini gördüm. Bu qabiliyyət yalnız Azərbaycan xalqının qadınlarında var. Bizim xalqın Xurşidbanu Natəvanı, Sara Xatunu, Aslı Parisi, Medine Gülgünə, Əzizə Cəfərzadəsi var ve N.Məmmədli də öz əsərlərində bu ənənəni uğurla davam etdirir. Azərbaycan qadınının acı tələyi, sevgisi, poeziyası bizim tarixi romanlarımızın sujetidir. XIX əsrə Dürüm Qaftaza sahət edərən məhəz Xan qızı Xurşidbanu Natəvanla görüşüsə və onu dini dəmləmişdir. Azərbaycan qadınları öz qabiliyyətinə bu gün də göstərir, onlar Azərbaycanlılığı təbliğ edir. Nüşabə Məmmədli də o qadınlardandır. Onun «Qarabağ» Qarabağ qəlibi insanlar xilas edər» fikrini çox bəyəndim. Bu tədbirdə çox yaxın dostları, yaxınları, dütünen bəyinləri gördüm». Çıxışının sonunda A.Mirzəzadə N.Məmmədliyə yaradıcılıq uğurları arzuladı.

Bakı Şəhər Mədəniyyət Baş İdaresinin sektor müdürü Sabine Məmmədova qeyd etdi ki, kitabxanaların oxucular N.Məmmədlinin əsərlərini yüksək dəyer verərək, bu əsərlər tez-tez müraciət edirlər. O, N.Məmmədli Bakı Şəhər Mədəniyyət Baş İdaresinin Fəxri fərmanını təqdim etdi.

Yasamal rayon İcra Həmkəriyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın mesul katibi Emin Babayev çıxışında qeyd etdi ki, N.Məmmədli dəyerləri əsərlərində ölkə icmaliyyatına, dünyaya Böyük Qəlebedən önce yaşadığımız acıları, Qarabağ həqiqətlərinə göstərir. Onun əsərləri, hekayeleri Qarabağın qayıdışı ilə, 44 günlük müharibə ilə, 23 saatlıq antiterror eməliyyatı ilə bağlıdır, yazıçının yaradıcılığı milli ədəbiyyatımıza böyük töhvədir.

Ədəbiyyatşunası, filologiya elmləri doktoru, professor Asif Rüstəmli qeyd etdi ki, ad insanın həyatına, mənəviyyatına təsir edir və tarixdən bildiyimiz kimi Bərdə hökməndə Nüşabə Məmmədlinin əsərlərinin bəri birindən başlıcaq mövzuları çoxdur. A.Rüstəmli «Zəngülə» romanı ilə bağlı təssurətlərinin bölüşərək qeyd etdi ki, əsərdə bütövlükde Xocalı faciəsi eks olunur, burada ermənilərin azərbaycanlıları verdiyi zülmən görəmək insana böyük acı verir. Roman Qarabağda baş vermiş hadisələrin bədi dille təsvir olunan tarixidir. Bu əsər 2005-ci ilde «İlin kitabı» elan olunmuşdur. Əsərin birinci hissəsi



film üçün orijinal materialdır. A.Rüstəmli «Zəngülə» romanının ali məktəblərdə tədris olunmasına təklif etdi.

Oxucu, BDU-nun tələbəsi Jale Əlizade fikirlərini bölüşərək qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərlərini oxudugdan sonra onun mənfiq qonşuları nifratı daha da artı.

Şair, yazıçı, publisist Gülləre Munis Nüşabə Məmmədlinin yaradıcılığının çoxşaxəli olduğunu tədbir iştirakçılarına çatdırı. O, yazısının «Zəngülə» əsərinin 15 il bundan önce oxuduğunu söylədi və qeyd etdi ki, Nüşabə xanının əsərlərindəki yaşanan əcirliliklərini eks tədilir və gələnlərini tərəfindən oxunmalıdır. G.Munis Azərbay-

ıları doktoru, professor Rüstem Kamal qeyd etdi ki, mühərribən yazmaq çox catin, çox şərəfi və çox müqaddəsdir. Ədəbiyyat obraz deməkdir, obrazlılıq deməkdir. Qarabağın har şəhərinin, her yerin öz simvolu var. Ağdamın da öz simvolu var, bu Ağdam Cümə məscidi. Yəni tekce insanların deyil, əşyalar da Qarabağın simvolu olmalıdır. N.Məmmədli əsərlərində Qarabağ simvollarını, Qarabağ etnonimləri, toponimləri, Qarabağ müsiqisini geniş təhlili edir. O, əsərlərindəki dialoglarda Qarabağ lehçəsindən da geniş istifadə edir.

Aktarısa, bədi qiraatçı Zülfüyyə Eldarqızı qeyd etdi ki, «Zəngülə» əsərindəki epizoda-



can qadınlarına həsr etdi yeni qəzəlini səsləndirdi.

Yaziçi, publisist, texnika elmləri üzrə felsəfə doktoru Turan İbrahimov qeyd etdi ki, N.Məmmədlini 2001-ci il 29 dekabr tarixində görüb. «O, anamın 80 illik yubileyində «80» bugün hərəsindən bir yarpaq romanını yazmışdı. Bu əsər N.Məmmədlinin ilk böyük həcmli əsəri idi».

Şair-publisist Fəxrəddin Meydanlı Nüşabə Məmmədlinin əsərlərinin çox məralı olduğunu dənisi və qeyd etdi ki, bu gün Vətən sevgisi ilə yazan şairlerimiz, yazıclarımız hələ də azdır. O, yazıçıya yaradıcılıq uğurları arzuladı.

Qarabağ müharibəsi veterani, istefadə olunan polkovnik Sahib Həsənov Qarabağ uğrunda gedən döyüşlərdən danişaraq qeyd etdi ki, Şuşan azad edəndən heç kim biri birindən soruştadı ki, san şusalsan, ya yox. «Zəngülə» əsərinin oxuyunda ne qədər ismetli qızılırmızı acı tələyini, igit oğullarımızın qəhrəmanlığını görür.

«Tezadalar» qəzetinin baş redaktoru Asif Mərzili çıxışında qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərlərində casıruq, metrilik, qəhrəmanlıq, vətənperverlik on plana çekilir. O, N.Məmmədlinin istedadından, qəlyanetin-

ri oxuyarkən o, dəhşət yaşıdı. Mənfiq düşmənlərimizle bağlı tarixi hadisələri xalqımız zaman-zaman yaşayır.

Yaziçi-publisist, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Mənzər Niyari N.Məmmədlini 20 ilən çox tarixində qeyd etdi. Yazıçı uzun illərdik ki, Qarabağ nisgili ilə yaşıyır, o bunu əsərlərində də bildirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetinin kafedra müdürü, professor, emekdar artist Azad Süleykərov vurğuladı ki, N.Məmmədli əsərlərində mənfiq düşmənlərimizle bütün əlşəqliqləri ilə göstərir. O, N.Məmmədlinin əsərindən ermənilərin Azərbaycan qadınlarını qarşı qədər rəftarını eks tədilir bir epizodu səsləndirdi.

Mülliüm İlhamə Səhi N.Məmmədlini Qarabağ ağıbərcayı adlandırdı. Qeyd etdi ki, yazıçı mərəd, sədaqətlidir, onun əsərlərini oxuyan zaman oxucu N.Məmmədli dünyasına daxil olur.

Sair, yazıçı, AYB-nın Güney Azərbaycan şöbəsinin rehbəri Sayman Aruz vurğuladı ki, bu gün Azərbaycan cəmiyyəti ədəbiyyatımıza ciddi yanaşmalıdır. Süratlı baş veren hadisələrin içərisində bəzək bilerik. O, N.Məmmədlinin istedadından, qəlyanetin-

dən, dönməzlilikdən danişaraq qeyd etdi ki, N.Məmmədlinin əsərlərin təmsilçisi kimi öz haqqını almalıdır. S.Aruz Nüşabə Məmmədlinin Yazıçılar Birliyinin adından təbrik edərək ona diplom təqdim etdi.

Yaziçi-dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetinin kafedra müdürü, professor Əli Əmriyi tədbir iştirakçılarının diqqətindən qatıldı ki, Qarabağ həqiqətlərindən bu qədər əsər yaratmaq her yazıçıya nəsib olmur. Təbii ki, Qarabağdan çıxan dərdi olar və dardını qəlem vasitəsi ilə insanlara çatdırır və N.Məmmədli bunun ödəsindən gələ bilmişdir.

Yaziçi, publisist MinaRəşidNüşabə Məmmədlini çıxan tədbirdən danışdı və dedi ki, man Nüşabə xanının bir sözünü həmişə yadına salırm: «Mühərribə sözünü gürüm qar, cövgün aparsın».

İqtisadi Azər Əlizadə çıxışında qeyd etdi ki, N.Məmmədli ilə dərəndən tanış olanda gördüm ki, onun daxili gözəlliyi bir leysan yaşıyır. O, N.Məmmədlinin əsərlərindən tədbir iştirakçılarına qısa məlumat verərək vurğuladı ki, yazıcının sağlam ailəsi və təvərvər oğlu var.

Oxucu Leyla Səhi N.Məmmədlinin «Zəngülə» əsərindən çox təsirləndiyini bildirdi.

Sair, yazıçı-publisist Şövkət Horovlu qeyd etdi ki, N.Məmmədlinin əsərlərində təsir olunan hadisələr şəhərlərimiz keçidiyi məsəkkəti yollan xusuşu göstərir. O arzu etdi ki, N.Məmmədli «Qarabağ» əsərini ikinci Qarabağ mühərribəsi ilə tamamlasın.

Jurnalist, rezonans.az saytının baş redaktoru Sahiba Bayramlı «Zəngülə» əsərinin möhtəşəmliyindən danışdı və N.Məmmədli yaradıcılığın uğurları arzuladı.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktori Namina Əmirova çıxışında qeyd etdi: «Man çox sevinir ki, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin irsincə, dövlətçilik fealiyyətinə has olmuş tədbirlərlə yanaşı, görkəmli yazıçılarımızın, alımlarımızın yaradıcılıq gecələri, yubileyli keçirilir. Bu günki tədbirlərimizdən çox deyərlərdir. Bütün məzəffər bir xalqıq!»

Daha sonra o vurğuladı ki, N.Məmmədlinin əsərlərində tekce Qarabağ deyil, keçidiyim, yaşıdlıqlarımız həqiqətlər göstərilib.

Tədbirin sonunda yazıçı, qadınlar, publisist, «Azerbaijan yazıçı qadınları» İctimai Birliyinin sədri, «Yazıçı qadınları» jurnalının təsisçisi və baş redaktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Nüşabə Məmmədli Yasamal rayon Mərkəzi Kitabxanasına, Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin irsincə, dövlətçilik fealiyyətinə has olmuş tədbirlərlə yanaşı, görkəmli yazıçılarımızın, alımlarımızın yaradıcılıq gecələri, yubileyli keçirilir. Bu günki tədbirlərimizdən çox deyərlərdir. Bütün məzəffər bir xalqıq!»

Daha sonra o vurğuladı ki, N.Məmmədlinin əsərlərində tekce Qarabağ deyil, keçidiyim, yaşıdlıqlarımız həqiqətlər göstərilib.

Tədbirin sonunda yazıçı, qadınlar, publisist, «Azerbaijan yazıçı qadınları» İctimai Birliyinin sədri, «Yazıçı qadınları» jurnalının təsisçisi və baş redaktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Nüşabə Məmmədli Yasamal rayon Mərkəzi Kitabxanasına, Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin irsincə, dövlətçilik fealiyyətinə has olmuş tədbirlərlə yanaşı, görkəmli yazıçılarımızın, alımlarımızın yaradıcılıq gecələri, yubileyli keçirilir. Bu günki tədbirlərimizdən çox deyərlərdir. Bütün məzəffər bir xalqıq!»

Tədbirin bədi hissəsində vokalçı, Beynəlxalq müsəbiqələr laureati, Azərbaycan Milli Konservatoriyasının məzunu, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu İsləm Qasımov Müslüm Maqomayevin «Azərbaycan» mahnısını ifa etdi. Aktıra, bədi qiraatçı Zülfüyyə Eldarqızı N.Məmmədlini dedi: «Men bu gün ancaq Qəlebə haqqında yazırıam. Qəlebəni öpürəm, Qəlebəni bağrıma basıram. Bu gəcə Qəlebə haqqında həmeye yazdım və 44 günlük müharibənin 45-ci gününə bədi formada təsvir etdim. Atıq 44 yox, 45 gün var. Qəlebəmiz haqqında yazanda ermənilərin asan təslim olmasını qeyd etmişəm. Menim içim doludur və arzu edirəm ki, məni casus Nüşabə kimi tanıyanısanız!»

Tədbirin bədi hissəsində vokalçı, Beynəlxalq müsəbiqələr laureati, Azərbaycan Milli Konservatoriyasının məzunu, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu İsləm Qasımov Müslüm Maqomayevin «Azərbaycan» mahnısını ifa etdi. Aktıra, bədi qiraatçı Zülfüyyə Eldarqızı N.Məmmədlini dedi: «Men bu gün ancaq Qəlebə haqqında yazırıam. Qəlebəni öpürəm, Qəlebəni bağrıma basıram. Bu gəcə Qəlebə haqqında həmeye yazdım və 44 günlük müharibənin 45-ci gününə bədi formada təsvir etdim. Atıq 44 yox, 45 gün var. Qəlebəmiz haqqında yazanda ermənilərin asan təslim olmasını qeyd etmişəm. Menim içim doludur və arzu edirəm ki, məni casus Nüşabə kimi tanıyanısanız!»

Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki heykəlini ziyarət etdilər və Heydər Əliyev muzeyinə baxış keçirdilər.

Yaradıcılıq gecəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxana tərəfindən hazırlanıvə Nüşabə Məmmədlinin yaradıcılığını eks tədilər və videoçarx nümayiş olundu.

Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki heykəlini ziyarət etdilər və Heydər Əliyev muzeyinə baxış keçirdilər.

Lala SəlimOVa, Yasamal rayon Mərkəzi Kitabxanasının Aboneñmə bələdiyəsinin müdürü.
Ruhiyə SABANOVA, Yasamal rayon Mərkəzi Kitabxanasının kitabxanacı-informasiya texnologiyaların üzrə mütexəssisi.